

# Maarif fədaisi

Azərbaycan xalqının tərəqqisində, içtimai fikir tarixində, maariflənməsində böyük rolu olanların sırasında Rəşid bəy Əfəndiyevin də adı var. Pedaqoq, yazıçı, etnoqraf Rəşid bəy Əfəndiyevin çoxşaxəli yaradıcılıq yolunu işq zolağı kimi bir xətt birləşdirir. Bu, xalqa sevgi, ürkən yanğısı ilə xidmət etmək arzusu idi. Rəşid bəy bu isteklə yorulmadan çalışdı. Şagirdlərini də xalqa məhəbbət, vətənə sevgi ruhunda tərbiyə etməyə, onlarda milli təsəssübüksəlik hissələri, elmi biliklər böyük maraq və həvəs oyatmağa səy göstərdi.

## Pedaqoji fəaliyyəti

Rəşid bəy Əfəndiyev 1863-cü ildə Nuxa (Şəki) şəhərində, ruhani ailəsində dünyaya göz açmışdı. Kiçik yaşlarında molaxanada təhsil alan Rəşid bəy ərəb və fars dillerini öyrəndi.

1873-cü ildən təhsilini Nuxa qəza məktəbində rus dilində davam etdirdi. 1878-ci ildə həmin məktəbi bitirdi və Zaqafqaziya Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsinə daxil oldu.

On doqquz yaşında təhsili ni başa vuraraq pedaqoji fəaliyyətə başladı. Səkkiz il Qutqaşen (indiki Qəbələ) ibtidai xalq məktəbində həm müdürü, həm də müəlim işlədi. Yerli əhalinin yaşayış tərzi, adət-ənənələri, folkloru, maddi-mənəvi abidələri ilə də maraqlanırdı. Sonralar etnoqrafiya, arxeologiya, ipəkçiliyin inkişafı istiqamətində tədqiqatlar apardı, bu mövzularda məqalələri mətbuatda dərc edildi.

Məktəblərdə dərs vəsaitinin çatışmazlığını bilirdi. Rəşid bəy elmi-metodiki fəaliyyətə hələ Qori Müəllimlər Seminariyasında oxuyarkən başlamış, 1879-1880-ci illərdə seminariyanın Azərbaycan şöbəsinin müdürü Aleksey Chernyayevskinin təşəbbüsü ilə dərs proqramlarının tərtibində və ana dili dərsliklərinin hazırlanmasında fəal iştirak etmişdi. Üçüncü kursun tələbəsi ikən cəbr və həndəsədən həl etdiyi məsələlər kitab formasında çapdan çıxdı. Həmin illərdə etdiyi tərcümələr de seminariyanın Azərbaycan şöbəsində oxuyan tələbələr üçün gərekli idi.

Dövrün əksər ziyanları kimi, Rəşid bəy Əfəndiyev də çoxşaxəli fəaliyyət göstərirdi. Öz sevimli peşəsi - müəllimliklə böyük həvəsle məşğul olmaqla bərabər, mətbuatda sozial məsələlər, qadın azadlığı, təhsil və digər mövzularda maraqlı yazılarla çıxış edirdi. 1911-ci ildə dövlət tərəfindən təsdiq olunmuş xeyriyyə cəmiyyətinin, onun əsasnaməsinin hazırlanmasında iştirak etdi. Cəmiyyətin əsas məqsədi Nuxa qəzasında müsəlmanlar arasında elm, maarifi təbliğ və inkişaf etdirmək, ana dilində məktəblər açmaq, kasib uşaqlarının təhsilinə şərait yaratmaq və digər əhəmiyyətli məsələlər idi.

Dövrün əksər ziyanları kimi, Rəşid bəy Əfəndiyev də çoxşaxəli fəaliyyət göstərirdi. Öz sevimli peşəsi - müəllimliklə böyük həvəsle məşğul olmaqla bərabər, mətbuatda sozial məsələlər, qadın azadlığı, təhsil və digər mövzularda maraqlı yazılarla çıxış edirdi. 1911-ci ildə dövlət tərəfindən təsdiq olunmuş xeyriyyə cəmiyyətinin, onun əsasnaməsinin hazırlanmasında iştirak etdi. Cəmiyyətin əsas məqsədi Nuxa qəzasında müsəlmanlar arasında elm, maarifi təbliğ və inkişaf etdirmək, ana dilində məktəblər açmaq, kasib uşaqlarının təhsilinə şərait yaratmaq və digər əhəmiyyətli məsələlər idi.

“Elm bir dövlətdir ki, onu itirmək olmaz...”

Rəşid bəy 1888-1890-ci illərdə Nuxa bölgəsi ətrafında, Xaçmaz kəndində (Oğuz rayonu) yeni məktəb açdı və orada Azərbaycan və rus dillerini tədris etdi. 1892-ci ildə Tiflis şəhərində müsəlman məktəbinə müəllim vəzifəsinə göndərildi. Həm müəllim, həm də Qafqaz Məsələmləri Ruhani idarəsində katib müavini işlədi. Müftinin “Ömər məktəbi”nin müəllimi oldu.

1892-ci ildə Tiflisdə yerləşən Aleksandrovski Müəllimlər Institutunun sonuncu kursuna daxil oldu. İnstitutu 1893-cü ildə bitirdi. O həm də pedaqoji fəaliyyətini davam etdirdi. 1890-1916-ci illərdə Qori Müəllimlər Seminariyasında müəllim işlədi. Təşkil etdiyi ədəbiyyat dərnəyi və teatr truppası seminariyada canlanma yaratdı. Tələbələrin ilk qələm təcrübələri müzakirə olunur, Azərbaycan və rus dillərində teatr tamaşaları göstərilirdi. Seminariyada uğurlu fəaliyyətinə görə Rəşid bəy Əfəndiyev Qafqaz Təhsil Dairəsi tərəfində medalla təltif edildi.

“Uşaq bağçası” adlı əlibə kitabını 1887-ci ildə yazdı. Lev Tolstoyun hekaya və məqalələrindən də tərcümələr edərək kitaba daxil etdi. 1889-cu ildə bu dərslik böyük tirajla İstanbulda çapdan çıxdı. Dərslik Azərbaycan dilində təhsil və



rən bütün dövlət və xüsusi tədris məktəblərində istifadə etmək üçün Qafqaz Təhsil Dairəsi tərəfində bəyənildi, 4 dəfə 90 min nüsxə nəşr edildi.

Rəşid bəy Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə müəllim təyin olunarkən həmin şöbənin tələbələri üçün Azərbaycan dilində mükəmməl ədəbiyyat yox idi. İkinçi məşhur dərsliyini - “Bəsirətül-ətfal”ı (“Uşaq açıqqözlüyü”) tərtib etdi. Kitabda tərbiyəvi əhəmiyyətli hekayelər, ədəbiyyata, islam dininə aid mətnlər, Azərbaycan və rus klassiklərinin əsərlərindən nümunələr verdi. Müəllif yazdı: “Zəmanəmizə uyğun, məişətimizə münasib bildiyim parça, hekayə, rəvayətləri sade türk dili ilə təqrib və təhrir etmişəm”.

Həyatı boyu təhsilin, elmin yüksəlişinə xidmət göstərən Rəşid bəyin nəzərində: “Bu elə bir xəzinədir ki, onu sandıqda qoyub qarovalı və gözətçi olmağı və hesab saxlamağı istemeyir. Elm bir dövlətdir ki, onu itirmək olmaz və öğretmək mümkün deyildir. Elm puldan və paradan zəngin, topdan və tufengdən ötgün, xəncərdən və qılıncdan kəskindir”.

O, yalnız şagirdlərin, tələbələrin dərsliklərə olan ehtiyacını düşünmürdü, müəllimlər üçün də metodik vəsait hazırladı. “Təbii üsulla təlim” adlı vəsaitdə yazmışdı: “Müəllimlər üsuli cədid üzrə dərs keçərkən ən əvvəl şüurlu təlim vacibdir ki, əməl etsin”. O, tərbiyə dedikdə üç cəhəti - fiziki, əqli, əxlaqi tərbiyəni nəzərdə tuturdu: “Hər kəs ki, bədəncə, ruhca və əxlaqca üç qisim tərbiyəye möhtacdır. Bu üç qisim tərbiyədən məhrum olan şəxs həqiqətdə adam cərgəsində sayılmaz”. Rəşid bəy müəllim hazırlığına istiqamət verən metodiki məqalələrinin birində yazdı: “Təlimdə müvəffəqiyət qazanmaq üçün müəllim məlumdan məchula, yaxından uzağa, konkretdən mücərrədə, sadədən mürəkkəbə doğru getməlidir”.

Rəşid bəy Əfəndiyev həm də ilahiyyatçı alım idi. Müəllimlər seminariyalarında ana dilindən və ilahiyyatdan dərs keçirdi. “Müxtəsər şəriət” əsərində islam dini, onun mahiyyəti və qaydaları haqqında məlumat vermək bərabər, gənc nəslin tərbiyəsinə də qarşısına məqsəd qoymuşdu.

Yazıçı, şair, tərcüməçi...

Müsəsərləri onu yazıçı, şair, tərcüməçi kimi də tanıydılar. “Qan ocağı”, “Qonşu qonşu olsa, kor qız əra gedər”, “Rüstəm və Zöhrab”, “Saqqalın kəraməti”, “Xəzən və bahar”, “Pul dəlisi”, “Tiflis səfərləri”, “Qadınların sport dəstəsi”, “Qızıl gül” və başqa bədii əsərlərinin əsas ideyasi təbliğ, tərbiyə, mənəvi dəyərlərin təbliği, cəhaletə qarşı mübarizə idi. Rəşid bəy “Uşaq bağçası” adlı əlibə dərsliyinə də özünün yazdığı şeir və hekayələrdən parçalar daxil etmişdi. Onun əsərləri məzmunlu olduğu qədər də diləyatımlı və yaddaqalandır.

Ey havada uçan durna,  
Bizi qoyub qaçan durna,  
Get xoş gəldin, səfa gəldin,  
Gələcəksən haçan durna.

Rəşid bəy Əfəndiyevin qələmə aldığı bu cür şeirləri uşaqlar çox asanlıqla öyrənir və unutmurdular. Onun içtimai, sosial mahiyyət daşıyan hekayələri də uşaqların tərbiyəsində mühüm rol oynayırlar.

1907-ci ildə “Tazə həyat” qəzetində dərc edilən məqalələrdən uşaqların təlim-tərbiyəsinin vacib olduğunu diqqətə çatdırıldı: “Bir diqqət edəlim təlimi-ümumi məsələsinə. Bu məsələ ən ümde məsələlərdən biridir. Hər bir dövlətin tərəqqisi və taleyi təlimi-

ümumiyyət bağlıdır. Elm, maarif, sənaye hamısı təlimi-ümmiyyətin nəticəsidir. Camahat yaxşı bilir ki, təlimi-ümmi olmayan bir dövlətdə nə hüriyyət, nə ədalət və nə müsavat ola bilməz”.

L.Tolstoyun hekayələrinə istinadən yazdığı “Qoca baba və nənəsi” və digər əsərlərində həm də valideynləri tərbiyə edirdi. Rəşid bəy həmcinin nəsihətamız hekayələrində, şeirlərində gənclərə mübarizlik, vətəne, ana dilinə, təbiətə, əməyə məhəbbət, xeyrəxalıq, dostluq duyguları aşılıyındı.

L.Tolstoydan, I.Krilovdan, Ə.Firdövsidən, Sədiddən tərcümələr etmişdi. Bu tərcümələrin bir hissəsinə “Bəsirətül ətfal” qiraət kitabında vermişdi.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə

1916-1917-ci illərdə İrəvan Quberniyası Xalq Məktəblərinin inspektoru vəzifəsinə təyin edilib orada qəza və üsuli-cədid məktəblərində təlim-tərbiyə işlərinə, tədrisin keyfiyyətinə nəzarət etməklə bərabər, qisamüddətli ixtisasartırma kursları yaradı.

1917-ci ildə Tiflis Mərkəzi idarə (komissariatın) reisi Həmid bəy Şaxtاختinski Rəşid bəyə məktubla müraciət edərək Naxçıvanda və Ordubadda müəllimlik kurslarının yaradılması xahiş etdi. O, 1918-ci ildə Qazax seminariyasına direktör təyin olundu.

1918-ci ildə Bakıya dəvət alı, xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işinə cəlb olundu. Bakı Kişi Seminariyasının direktoru təyin edildi. Maarif Nazirliyi yanında əlibə komissiyasının tərkibində Rəşid bəy də var idi. O, latin qrafikasına keçmək üçün təqdim olunan layihələrin müzakirəsində fəal iştirak etdi.

Rəşid bəyin kiçik qardaşı Abdulla bəy də pedaqoq idi. Qardaşlar Şəkide ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırlar. Müxtəlif məktəblərdə müəllim və məktəb müdürü vəzifələrində işləyən Abdulla bəy AXC dövründə Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisini haqqında qanunu”na əsasən Nuxa (Şəki) şəhərində AXC parlamentinə deputat seçildi. Cümhuriyyət dövründə Abdulla bəy Əfəndizadə Maarif Nazirliyinin əlibə islahatına dair təşkil etdiyi komissiyasının tərkibində çalışdı.

Cümhuriyyətin süqutundan sonra Rəşid bəy Şəkiyə dönerək yənə öz sevimli peşəsi ilə məşğul oldu, oğlan və qız seminariyaları təşkil etdi. Bir müddət pedaqoji məktəbin direktoru vəzifəsində çalışdı. Eyni zamanda, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının əməkdaşı kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirdi. Rəşid bəy Azərbaycanın I Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etโนqrafiya Cəmiyyətinin Şəki şöbəsinə elmi katib seçildi.

Görkəmli maarif xadimi, vətənpərvər ziyanı Rəşid bəy Əfəndiyev 1942-ci il avqust ayının 31-də 79 yaşında Şəki də dünyasını dəyişdi.

Hədər getməyən ömür...

Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və daha neçə-neçə tələbəsi mədəniyyətimizin, elmimizin aparıcı mütəxəssisləri, alımları, incəsənet xadimləri kimi tanındılar.

Rəşid bəyin mükəmməl təhsil görmüş altı övladı - iki oğlu və dörd qızı da adlı-sənli ziyanı idilər. Böyük oğlu Məmməd bəy Əfəndiyev görkəmli riayatiyyatçı, professor, əməkdar elm xadimi, Nadir məşhur həkim-cərrah idi. Rəşid bəyin qızları - Maral Əfəndiyeva-Nəbiyeva, Mahtaban Əfəndiyeva-Rüstəmova, Cəmilə Əfəndiyeva-Ibrahimbəyli də ataları kimi ömrürlərini xalqın maariflənməsinə həsr etdilər.

Rəşid bəy Əfəndiyev ocağın işığı bu gün də yanır. Şəkide vaxtılı yaşıdiği mənzil ev muzeyi kimi qorunur. Adı Şəkide tarix-diyarşunaslıq muzeyinə, tədris müəssisəsinə, kitabxanaya və küçəyə verilir. Əsərləri latin əlibəsi ilə yenidən nəşr olundu. Arzusu ilə yaşadığı müstəqil vətənidə Rəşid bəy Əfəndiyevin xatirəsi 155 illiyində ehtiramla yad edilir.

Zöhrə FƏRƏCOVA,  
“Azərbaycan”